

Fil.ü.f.d. Kamil ADIŞİRİNÖV  
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı

## HÜSEYN CAVİDDƏN DƏRS ALMIŞ ŞƏKİLİ SƏNƏTKAR

XX əsrin 30-60-ci illərində Şəkidə yazıb-yaradan şair-nasirlərdən biri də Hüseyin Cavidən dərs almış Məmmədiyyə Cabbarov (Süleymanlı) olmuşdur. Uzun illər yazılıçı-jurnalist kimi fəaliyyət göstərmmiş, "Səbuh" ədəbi məclisinin təşkilində xidmətləri əvəzsiz olmuşdur. Onun təşkilatçılıq səyi nəticəsində məclisin sıraları yeni-yeni gənc ədəbi qüvvələr hesabına möhkəmlənməmişdir. Yaradıcılığında şeir, hekaya, oqerk, felyeton kimi ədəbi formallardan istifadə etmişdir. Əsərlərində siyasi rejimin təhləblərinən irəli gələn təsirdən çox, milli ruh üstünlük təşkil edir.

Məmmədiyyə Süleyman oğlu Cabbarov (Süleymanlı) 1910-cu ildə Şəkidə tacir ailəsində anadan olmuşdur. İbtidai təhsilini şəhər məktəbində aldıdan sonra, orta təhsilini tamamlayıb, 1927-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olmuş, 1931-ci ildə oranı bitirmişdir. Texnikumda oxuyarkən o, ədəbiyyatımızın qüdrətli nümayəndələri olmuş Hüseyin Cavid və Abdulla Şaiqdən dərs almışdır. Bu qüdrətli söz ustaları M. Süleymanlının ədəbiyyata gəlişində böyük rol oynamışlar. O, pedaqoji təhsil aldıdan sonra ibtidai məktəblərdə dərs demək hüquq qazanmış, 1931-ci ildə müəllim kimi ilk əmək fəaliyyətinə başlamışdır. Bədii yaradıcılığa 14 yaşında başlayan M. Süleymanlının "Firuzənin qəhrəmanlığı" adlı ilk hekayəsi 1930-cu ildə Respublika Yazarları İttifaqının orqanı olan "Aprel alovları" jurnalında, seirləri isə Şəkidə dərc edilən "Nuxa fəhləsi" kimi dövri nəşrlərdə çıxmışdır.

M. Süleymanlının müəllimlik fəaliyyətinin coğrafiyası geniş olmuş, Şəkinin şəhər və kənd məktəblərində, fəhlə fakültələrində dərs demiş, şagirdlərə Azərbaycan dili və ədəbiyyatı fənnini sevdirmiştir. 1936-ci ildə o, Azərbaycan Müəllimlər İnstitutunu qiyabi yolla bitirərək ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasını qazanmış, sonralar bir sırada məsul vəzifələrdə çalışmışdır. 1936-ci ildən sonra yerli mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərmiş, "Şəki fəhləsi" qəzetində redaktor müəavini, məsul katib və "İpəkçi" qəzetinin 1958-66-ci illərdə redaktoru olmuşdur.

1966-ci ildə Məmmədiyyə Süleymanlı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, Respublika Bilik Cəmiyyətində nəşriyyat direktoru vəzifəsində çalışmışdır.

Məsul vəzifələr M. Süleymanlıni respublikamızın ədəbi ictimaiyyətinə şair-nasir, publisist kimi geniş tanılmış, o, dövrünün tanınmış adamları olan İsmayıllı Dağıstanlı, Yusif Vəliyev, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sadiqov, Hacıoğlu, Yunis Qarabağlı, Əvəz Sadiq, Məhyəddin Abbasov, Abdulhəmid Həmidov, Nizami Nəbiyev, Lütfəli Həsənov, Məmməd Çələbiyev, Nurpaşa Hümmətov, Yaqub Mahir, Abdurrahman Məmmədov və başqalarları ilə dostluq və yaradıcılıq əlaqələri saxlamışdır.

Onun əsərləri ayrıca kitab şəklində çap olunmasa da, müntəzəm olaraq "Elm və həyat", "Kirpi", "Azərbaycan" jurnallarında, "Kommunist", "Sovet kəndi", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət" və s. qəzetlərdə çap olunmuşdur.

M. Süleymanlının qələmindən çıxan "Mehriban", "Direktor Daşdəmirov", "Rəhimə", "Xoşbəxt ailə", "Yarımçıq Həmid", "Dörsi-üsuli cədid" və s. onlarla hekayələrdə zamanın aktual mövzuları əks etdirilmişdir.

Məmmədiyyə Süleymanlı 1936-ci ildən Azərbaycan Yazarları İttifaqının, 1958-ci ildən isə respublika və keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

O, 1997-ci ilin mart ayının 30-da 87 yaşında Bakı şəhərində vəfat etmiş, Bakının Razin qəsəbəsində "Göl" qəbiristanlığında dəfn edilmişdir.

Məmmədiyyə Süleymanlının ədəbiyyat aləmində öz yolunu tez tapmasının və sürətlə addımlaya bilməsinin əsas səbəbi şüurlu və səmərəli mütaliəsi olmuşdur. Çünkü bir müəllim və təbliğatçı kimi ədib yaşadığı mühitdə elmə, təhsilsə olan ehtiyacı görmüş, ilk əsəri olan "Firuzənin

qəhrəmanlığı”[14] adlı hekayəsində çadrasını ataraq əsil xoşbəxtliyi yenilikdə görən bir Şərqi qadını surəti yaratmışdır. Hekayədə göstərilir ki, Firuzə yeniliyə düşmən, köhnə fikirlə, mövhumatçı bir adam olan Hacı Qasımın qızıdır. O, atasının etirazlarına baxmayaraq təhsil almış, Pedaqoji Texnikumu bitirmişdir. Firuzə atasının hədə və qorxularına baxmayaraq qadın əsarətinin rəmzi olan çadrasını ataraq məktəbdən evə çadrasız qaydırır. Qadın əsarətinin rəmzi olan çadraya qarşı bu üşyankar münasibətlə M. Süleymanlı böyük C. Cabbarlinin “Sevil” pyesində irəli sürürlən ideyəni davam etdirmişdir. Təsadüfi deyil ki, yenilik ruhu səpən bu hekayəni Azərbaycan Yazıçılar İttifaqı özünlün orqanı olan “Aprel alovları” məcmuasında (1930) nəşr etmişdi.

Ədibin “Mehriban”[14] (1940) hekayəsində də maarifçilik məsələləri ön plana çıkmışdır. Hekayədə kiçik yaşlarından atasını itirən, anasının himayəsində Əzəmet adlı bacısı ilə qalan Mehriban adlı bir qızın taleyindən səhbət açılır. Cəmiyyətin inkişafında təhsilin rolunu yüksək qiymətləndirən müəllifin qələmında Mehriban ali təhsilli müəllimə kimi canlandırılır. Gənc müəllimə Azərbaycanın sərhəd rayonlarından birinə işləməyə göndərilir. O, gözəl davranışını və pedaqoji ustalığı ilə valideynlərin böyük məhəbbətini qazanır. Hekayənin sonunda Mehriban sərhədi pozan yad adamı yaxalamaqla ayıq-sayıq bir insan kimi də oxucuların yaddaşında qalır.

M. Süleymanlı həyatda olduğu kimi, sənətində də qorxmaz bir insan olmuşdur. 40-ci illərdə kolxoz quruculuğunun cəmiyyətin təsərrüfat hayatındə yenice özünü göstərdiyi bir vaxtda, kolxoz sistemində rəhbərlik edən rüşvətxor, karyeraçı kolxoz sədrələrini tənqid və ifşa etmək böyük cəsarət tələb edirdi. Heç bir hədə və təqiblərdən çəkinməyən ədib “Cəzalandılar”[14] hekayəsinin baş mənfi qəhrəmanı Əlimov surəti ilə onların simasını ümumiləşdirə bilmisdir. Əlimov qardaşı Hüseynqulunu və qaynı Qəşəmi lazımı vəzifələrdə əyləşdirərək kolxoz əmlakını dağdırır. Murad kimi namuslu kolxoçuların əməyinə xor baxır. Lakin bir məsələni unuda bilmərik ki, M. Süleymanlının tənqidində məzmunlu satirik hekayələrinin sonunda ədalət, haqq qalib gəlir, cinayətkarlar, əliyirilər öz cəzalarına çatırlar. Sovet dövlətinin zamanı üçün humanist qanunları bu ünsürləri cinayət məsuliyyətinə cəlb edir. Müəllifin kolxoz həyatından bahs edən istər “Cəzalandılar”[14], istərsə də “Direktor Daşdəmirov”[14] adlı hekayələrinin sonu bu cür bitir.

“Direktor Daşdəmirov”[14] adlı hekayənin qəhrəmanı Daşdəmirov Əlimovdan daha irəli gedib. O, rayon MTS-in (Maşın Traktor Stansiyasının) direktoru. Daşdəmirov savadsız, qabiliyyətsiz bir adamdır. Lakin o, savadsız ola-ola savadlı, öz ixtisasını gözəl bilən aqronom Cəfərov, MTS-in siyasi işlərinə rəhbərlik edən Qocayev kimi ağıllı adamlara göstərmiş verir, onları təhqir edir. İlk baxışdan oxucu hiss edir ki, Daşdəmirov mühitin layiqli meyvəsidir. O, idarəcilikdə heç kəsla hesablaşdırır, mənəm-mənəmlik onu daim müşayiət edir. Daşdəmirov MTS direktoru olmasına baxmayaraq kolxoçların heç birini tanımır. O, ünvanına söylənmiş hər haqq sözü, özünə qazılmış quyu kimi qiymətləndirir. Əsərin sonunda Daşdəmirov öz əməllərinin qurbanı olaraq məsuliyyətə cəlb edilir.

M. Süleymanlının nəsriində Böyük Vətən müharibəsi mövzusu da mühüm yer tutur. Onun “Rəhime” adlı hekayəsi bu mövzuya həsr edilmişdir. Hekayədə Rəhimə adlı azərbaycanlı bir qızın qəhrəmanlığı və faşist əsirliyindəki əzab-əziyyətli həyatı istedadlı bir yazıçı qələmi ilə oxucuya çatdırılır.

Saf, vicdanlı, namuslu əməyin təsviri və təbliğİ M. Süleymanlının nəşrinin aparıcı mövzularındandır. Onun “İstehsalat qabaqcılı” (1956), “Xoşbəxt ailə” (1958) adlı ocerkləri gənc burucu Rəna Quliyevanın və Bəxtiyar Eldarovun namuslu əməyinə həsr edilmişdir. Yəziçi 1965-ci ildə qələmə aldığı “İpəkçilər ailəsi” adlı ocerkində də bu mövzunu davam etdirmişdir.

M. Süleymanlının nəşr yaradıcılığında cəmiyyətin müxtəlif sahəsinin bələləri ilə bağlı yazılmış olduğu satirik ruhlu hekayələri mühüm yer tutur. Məlumdur ki, müşahidə və müşahidəçilik bədii istedadın ayrılmaz hissəsidir. Ədibin kiçik həcmli felyetonlarında həyatı dərinində müşahidə etmək və duymaq qabiliyyəti açıq şəkildə özünü göstərmüşdür. Elə buna görə idi ki, dövrün ən məşhur satirik nəşri olan “Kirpi” jurnalı 50-60-ci illərdə M. Süleymanlının felyetonlarına öz səhifələrində geniş yer vermişdir. Ədibin yaddaşalan tiplər qalareyasına daxil olan suratlardan biri “Yarımçıq Həmid”[12] felyetonunun baş qəhrəmanı Nuxa 5 nömrəli Tikinti-Quraşdırma İdarəsinin rəisi Həmid Məcidovdur. O, özüne “Yarımçıq” ləqəbini qazanmışdır. Onun bu ləqəbi necə

qazanmasını felyetondan aşağıdakı kimi oxuyuruq: “Düzünə qalsa, bu ad Həmidə çox yarası. Onun rəis olduğu tikinti idarəsi beş ildir ki, Nuxa şəhər mexanizasiya məktəbini tikiir. Hər ilin əvvəlində Həmid iclaslarda söz verib, and içir ki, bina bu il tikilib istifadəyə veriləcək. İl qurtaranda isə yena də həmin bina yarımcıq qalır. Elə Həmidə verilən “Yarımçıq” ləqəbi də buradan əməla gəlmişdir”[12, s.5].

Əsərdə müəllifin yaşadığı siyasi mühitə tənqidə münasibəti Şəhər Partiya Komitəsinin ikinci katibi Fərrux İsmayılovun dili ilə açıqlanır: “Əlbəttə, nuxalılar Həmidə düzgün ləqəb vermir. Həmid harada yarımcıq və harada bütöv iş görməyi bilən adamdır. Məs: mənim evimi on günün içində əməlli-başlı təmir elətdirdi. Həyatımə məhəccər çəkdi. Heç yarımcıq qoymadı. İndi görün mənəm kimi Nuxada nə qədər məsul işçi var. Hərəsinin evinə bir taxta vuranda Həmid elə yarımcıq olar da...”[ 12, s.5 ].

Felyetonda müəllif Həmidin təkçə tikinti işlərində deyil, məşətdə də yarımcıq olduğunu göstərir. O, çoxarvadlılıq ideyəbazlarındandır.

Ədibin “Dərsi-üsüli-cadid”, “Bəs bu cinayət deyil?” adlı felyetonlarında da cəmiyyətdəki yaramazlıqlar tənqid atəşinə tutulmuşdur.

XX əsrin 30-cu illərində hekayelərində vicdanlı, savadlı, elmi müəllim surətləri yaranan müəllif, 60-ci illərdə bu şərəfli peşəyə ləkə gətirən müəllimləri “Universal müəllim”[1] hekayəsində Məmməd Məmmədzadə ümumiləşdirməsi ilə tənqid etmişdir. Felyetondakı tip Şəki mühiti ilə bağlı olmasa da, ümumi bir tipdir. M. Süleymanlının ilk satirik qələmindən qaca bilməyən Məmməd Məmmədzadə onun satirasının gur işığında çox eybəcər və miskin görünür. Müəllif qəhrəmanını oxucularına aşağıdakı kimi təqdim edir: “O, (Məmməd Məmmədzadə A.K.) Qobu kəndində ədəbiyyat dərsi apardığı kimi, Bakının başqa məktəblərində fiziikan, riyaziyyatdan, tarixdən, coğrafiyadan dərs deyir. Hələ bu harasıdır? Məmməd müəllim Bakı Politexnik Texnikumunda avtomatlaşdırma, mexanikləşdirmə, hətta yol quruluşu və körpü salınması haqqında da mühəzirələr oxuyur. Məmmədzadə tələbələrə körpü salınması haqqında danışanda adamın yadına misgərin şagirdlərinə öyrətdiyi nimçə-cömçə əhvalatı düşür. Misgə şagirdlərinə demişdi:

-Bala, bax, bu gördüğün misdir, qoyarsan ocağın üstüne olar yasti, qırqlarını qatlarsan, olar nimçə, bir quyruq qoyarsan olar çomça”[1].

M. Süleymanlı şeir yaradıcılığına 20-ci illərin sonlarından başlamışdır. Şairin bu illərdə yazmış olduğu şeirlərində proletar poeziyasının təsiri özünü göstərmişdir. Müasirləri kimi M. Süleymanlı da hər cür yeniliyi, müasirliyi Şura hökumətinin naliyyətləri kimi qiymətləndirmişdir: Bu təsirdən idi ki, şair “Gecə boğuldú, gündüz oldu” adlı süjetli şeirində yazar:

Bir gün bir dəstəyə qoşuldu Əhməd,  
Çalışdı, çarpışdı, eylədi hümmət  
Oldu bir şəhərdə qızıl komsomol,  
Tutdu yeni məslək, tutdu yeni yol.  
Yaşasın Şuralar, yaşasın hər an,  
Onun sayasında yüksəlir cahan.

Şairin “Hörmət”[7], “Zərbəçinin türküsü”[7], “Duyğularım”[7], “Haray”[7], “Vuruş”[8], “Komsomol”[8], “Bu gün”[8], “Inqilab”[8], “Qalibiyətə doğru”[8], “Mən kiməm”[9], “Kolxoçunun şərqisi”[9], “On, beş”[9], “Partiya”[9], “Sağ ol, rəhbər”[10] kimi şeirlərində sovet poeziyasının tələbələrindən irəli galən ruh hakimdir.

M. Süleymanlı şeirlərində vətənpərvər bir şair tasarı bağışlayır. Onun lirikasında sovetizm çərçivəsində çıxaraq vəsf xarakteri daşıyan milli ruhda yazılmış əsərlər də var ki, onların sırasında “Azərbaycan”[10] şeiri mühüm yer tutur. Cəmi səkkiz bənddən ibarət olan bu şeirdən vətənpərvər bir qələm sahibinin nəfəsi duyulur. Şeir quruluş etibarilə dahi S. Vurğunun “Azərbaycan” şeirini xatırlatsa da, məzmun etibarilə orijinaldır. Şair sadə deyim tərzil ilə vətənini tərənnüm edərək yazmışdır:

El bilsə ki, öz oğlunam,  
Doğulandan vurğununam.

Mənim fikrim, mənim anam.  
Sən olmusan, Azərbaycan,  
Yolunda qurbanı bu can![10]  
Şair vətəninə vurğunluğunu, onun təbiətinin gözəlliyini, ucu zirvəli dağlarını, gül-ciçəkli  
bağlarını vəsf edərək yazar:

Min hikmət var dağlarında,  
Gül-ciçəkli bağlarında  
Sən bu gənclik çəğlərində,  
Nə qəşəngsən, Azərbaycan!  
Yolunda qurbanı bu can![10]

Şeirdə vətənini dünyaya tanınan Koroğluları, şairləri ilə fəxrlı etdiyini bildirərək şair yazar:

Koroğlular vətənisən,  
Şairlərin məskənisən,  
Yağınlara göstərdin sən,  
Öz gücünü, Azərbaycan,  
Yolunda qurbanı bu can![10]

Bu şeirin yazılılığı vaxtlarda “bizim böyük vətənimiz” var idi. Belə dövrədə Azərbaycana  
Vətən demək, onu şeirlə tərənnüm eləmək hər adamın hüneri deyildi.

M.Süleymanlıının lirikası mövzu etibarilə rəngarəngdir. Burada adı ithaf şeirlərindən tutmuş,  
Nuxada baş veren hər bir ictimai-mədəni hadisəyə həsr edilmiş şeirlər də vardır. Şairin “Səbuhi”  
adlı şeiri böyük M.F.Axundzadəyə ithaf edilmişdir. Böyük Mirzə Fətəlinin vaxtilə mübarizə  
apardığı cəhalətin və mövhumatın aradan qalxmasını, dahi dramaturqun arzularının artıq çin  
olduğunu göstərən şair yazardı:

Ey Səbuhi, mərd insan, ey qəqlərin təbibi,  
Zalımların düşməni, böyük xalqın ədibi.  
Çox keçmədi dediyin o sözlərdən ,əlbətt,  
Arzuların çevrilib, oldu tamam həqiqət.  
Nə xəsis Hacı Qara, nə falçı var, nə dərviş,  
Nə soyğunçu, nə quldur, bambaşqadır indi iş.  
Tamaşaşa gel, şair, Sonaların dəyişmiş,  
Yerdə, göydə, hər yerdə döyüşlərə girişmiş.

Elə “Səbuhi” yaradıcılığına olan məhəbbətdən irəli gəlməmişdir ki, XX əsrin 30-cu illərində  
“Şəki fəhləsi” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərən ədəbi məclisinin adının “Səbuhi”  
qoyulmasının təşəbbüsçülərindən biri M.Süleymanlı olmuşdur.

Ümumiyyətə, ədəbiyyatımıza dahi Hüseyin Cavid təsiri ilə gələn M.Süleymanlı gələcək  
nəsillər tərəfindən XX əsrin 30-80-ci illərində yazıl-yaradın, Şəkidə ədəbi gəncliyin yetişməsində  
böyük rol oynamış yazıçı-şair, nasır kimi hörmətlə yad ediləcəkdir

#### ƏDƏBİYYAT:

1. Süleymanlı. M. Universal müəllim . // Kirpi, Bakı, 1967, № 12, səh 4
2. Süleymanlı. M. Yuxu çin oldu: felyeton. // Kirpi, Bakı, 1954, № 4, səh 4
3. Süleymanlı. M. Sual- cavab: satirik şeir. “ Nuxa fəhləsi”, qəz., Nuxa, 1957, 31 mart
4. Süleymanlı. M. İxtisar: hekaya. “ Nuxa fəhləsi”, qaz., Nuxa, 1958, may
5. Süleymanlı. M. Baş tutmayan alver: felyeton. // Kirpi, Bakı, 1954, №12, səh 5
6. Süleymanlı.M. Şaxta baba (ssenari). “Nuxa fəhləsi”,qəz., Nuxa, 1957, 15 dekabr
7. Süleymanlı. M. “Hörmət”, “Zərbəçinin türküsü”, “Duyğularım”, “Haray”: şeirlər. Əlyazması.
8. Süleymanlı.M. “Vuruş”, “Komsomol”, “Bu gün”, “İnqilab”, “Qalibiyətə doğru”: şeirlər. Əlyazması.

9. Süleymanlı.M. “Mən kiməm”, “Kolxoçunun şərqisi”, “On beş”, “Partiya” : şeirlər. Əlyazması.
10. Süleymanlı.M. “Sağ ol, rəhbər”, “Azərbaycan”, “Qadın”, “Sona”, “Salamlar” : şeirlər. Əlyazması.
11. Süleymanlı.M.Nuxa aşıqlarının konferensiyası.”Nuxa fəhləsi”, qəz., Şəki,10 mart
12. Süleymanlı. M. Yarımçıq Həmid: felyeton. // Kirpi, Bakı, 1956, № 16,səh 5
13. Süleymanlı. M. Köhnə dələduzun təzə nömrələri: felyeton. Əlyazması.
14. Süleymanlı.M.”Firuzənin qəhrəmanlığı”, “Mehriban”, “Cəzalandılar”, ”Direktor Daşdəmirov” : hekayələr. Əlyazması.

#### SUMMARY

It is debated from the life and literary activities of Mammadiyya Suleymanlı from Sheki who had tousen lesson from Huseyn Javid in article. The author drows national spirit, fearlessness and cavage with interesting facts which has on the poem and prose samples of the writer who is the follower of literary spirit of Huseyn Javid. The spirit of contemn poraneity social defects of Soviet society which has on the prose of Mammadiyya Suleymanlı iz drawn about acurote writer's observation. The investigator also stars a conversation with the language of facts about the role of Mammadiyya Suleymanlı in the development and formation of literary environment of Sheki in XX century.